

Bəyaz pərdəni diaqonal boyu ildirim süratı ilə kəsən qatar ekran boyu şütyüyərək hansısa məntəqəyə yol almaqdadır. Qatarın hansı məntəqəyə istiqamət götürdüyü çox da eynimizə deyil, əsas diqqət, bir-birini əvəz edən və qənənlərin sağ və sol cinahlarında yer alan məkan anlaysıclarınadır. Bir sərid kimi uzanıb gedən qatarın sağ cinahında ağız deyəni qulağın eşitmədiyi, dedi-qoduların, şayələrin, kriminal incidentlərin, xoş və xoş olmayan təzahüratların, xəyanətlərin, günah və suçlamaların, hədyanat püşkürən təfərruatların, ikiayaqlı məxluqların boğusduğu qələbəlkəndə ibarət qlobalşarma (kürəsələşmə) sindromun yoluxmuş sivil dünya, sol cinahında isə ucsuz-bucaqsız, ins-cinsin gözə dəymədiyi, az qala bərri-biyaban ovqatı aşılayan məndəcərlilikdən və bu cədar makanlı, nizam-intizamlı örüşə gedən və bəzən də ikia-yagli məxluqların törətdiklərinə "nalbəndə baxan kimi" matdim-matdim baxan dördayaqlı məxluqlardan-dəvələrdən ibarət arxaik dünya yer almaqdadır.

Bələliklə Cöl... Ucsuz-bucaqsız, az qala üfüqə qovuşan, göz islədikcə geniş və intəhasız, hədadasa möhtəşəm, eyni zamanda sürünənlərin yaşadıqları, özündə əsrarəngiz sırları qızlayan vahiməli bir məkan... Ele bir məkan ki, insan da, heyvan da, üzərində yaşayın her hansı bir canlı belə onun qarşısında sanki təzim edib keçmək məcburiyyətindədir. "Cölçü" filmində məhz o, yəni - Cöl, sənki əsas personajlardan biri kimi baş rollardan birini ifa etməkdədir. O, bütün film ərzində ekran boyu göz oxşayaraq, yerdə qalan digər qəhrəmanlar üçün özünəməxsus olan bütün qanun və yaşam үsulları məhz özü diktə və təlqin edir.

Kol-kos basmış ənginlik... Yandırıcı günaş... Ara-sıra cılıyən yaşış... Səssizlik... Sakitlik... Və maraqlı burasıdır ki, dialoglar və bəzən də hərəkətlər arasında olan bu sükünet filmin xeyrinə olmuş, onun bədi obrazına çevrilmiş və sanki bir seyirçi kimi birlər də həmin an yabanı, sərt, cılıpqən cölün ənginliyinə dəlib, onun sükünet dolu mühitində sakınlarından birinə çevirilir. "Cölçü" hərçəndi "dinamikadan məhrum" olسا da maraqlı bir yaradıcılıq məhsuludur. Rejissor Şamil Əliyev qəsən hadisələrdəki dinamika və aksiyonun ardına qaçırır, o, Cöl mühitini və bu sərt mühitdə yaşayın insanların birlərində münasibətinə, təməs və davranışlarını sadəcə görməyi, anlaşağı, dərk etməyi çalışır...

Bu möhtəşəm, eyni zamanda sadə filmində Şamil Əliyev qoca



Dünyanı fəth edən "Cölçü"

Ulunun, gənc oğlanın və qızın simasında müdrilikli, səmimiliyi, təcrübəni, fərasət və bəsirəti, dostluğunu, ətraf mühitə uyğunlaşma bacarığını və öz peşəsinə ürəkde bağışlığı göstərməye çalışmışdır. Bu qarışım bizi, şübhəyən qatarın şərqindəmə, qərbindəmə və ya sağındamı, solundamı yerləşən insanlığın, xalqların hələ biri-birinden uzaqlaşmadığı, aralı düşmədiyi, əlaqələrin kesilmədiyi, rəbitlərin qırılmadığı her hansı bir sivil dünya və ya sivilizasiyanın qaynaqları olan dönmələri geri qaytarır.

Bu iki məkanı - arxaik dünya ilə qlobal (kürəselleşən) mühiti filmin tam əvvəlində kolliziyasını bəri başdan öne sürmeklə rejissor Şamil Əliyev sərətə tövbə keçən qatarın - zamanın eks cəhələrdə yerləşmiş iki məkanını - qlobal (kürəsəl) dünya ilə arxaik dünyani ayri-ayri rakurslardan sərgileyərək, tamaşaçını seçimə, tercihə dəvət edir... Filmin əsas qəhrəmanlarından biri olan

Ulu ecdadlarının ruhunu duyan bir obraz kimi canlanmaqdadır. Texnologiyanın müntəzəm inkişafı və sürəti qlobalizasiyanın da (küreselşəmenin də) sürətini şərtləndirir. Müasir insanın şüurunun mənəvi dünyasının faciəsinə əvərilməyə başlayır. Min illərlə formalılmış ümum-



bəşəri dəyərlər aşınmağa, ifratlaşaraq deqredasiyaya uğramaya ki mi təhlükəyə məruz qalıvə bu hal, insanın az qala, biomassaya (biokütleyə) əvərilməsinə və nəticədə etibar ilə antropoloji bir katastrofanın yaşamasına (səbəb) nəden olur. Bu katastrofanı çıxdan

yaya bir köşk getirir.

Gerçek bir ferma təessüratı yaratmasa da dəvə ağılinə (xalxal) verilmiş dizayn və təbilibi pəşəkarmasına tərtib olunmuşdur. Maraqlı cəhət burasıdır ki, Ata ilə oğuldandan ibaret olan bu kiçik ailədə qadın göze deymir, lakin lap evvel burada qadının yaşaması ilə bağlı kadr göstərilir. Bu epi-zodda təsvir olunan qadın balaca cölçünün anası obrazında can-



Ulu (Vidadi Həsənov) isə tərcihini çıxan etmiş arxaik dünyani, qlobal (kürəsəl) dünyanın fəqihində görərək elden-ayaqdan uzaq, kimsənin yaşamağı ağılna belə getirmədiyi ot-əlef basmış cölde məskən salmağa qərar vermişdir.

Şəhər həyatının süniliyindən bezən və insanların teməl dəyərlərini Cöl ab-havasında kaş etməyə çalışın, sakral bir bölge olaraq Cölə - "kökünə qayıdan"



dərk ədən Ulu qurtuluş yolunda tərki-dünya olub Cölə penah getirməkdə ve siğinməqda görülməkdədir.

Qeyd etdiyimiz kimi film qatarrın çağdaş sivilizasiyadan uzaq, ot-əlef basmış cölliye yaxınlaşması ilə başlayır. Aktyorlardan Bəhrüz Vəqifoglu, Vidadi Həsənov, Cavidan Məmmədli və Salome Demurianın rol alıqları ve canlandırdıqları obrazlar bu cölüyün başlıca sakinləridirlər.

Kamera tamaşaçılara nəzəri-diqqətini inteqrəsiz, ucsuz-bucaqsız cölə yönəldirir. Ulunun oğlu olan balaca cölçü yağılı-yağmurlu bir gecədə atasını dərin yuxudan oyadır. Ata və balaca oğlan qamışdan dam örtülü

nəql edən Ulu-atə balaca oğlanı sanki gelecekden xəber verərək onun sonradan quş adını daşıyan "Şanapipik" adlı qızla tanış olacağından bəhs edir.

Balaca Cölçünün atası cölde saxladığı dəvələrə nəzarət etməklə özünü və oğlunun güzəranını bu yolla pul qazanaraq təmin edir. Uzun illərdə ki, komfort və rahat yaşamdan, sivil həyatdan imtina edib uzaqlaşmasına baxmayaq atanın güclü, özü-nəməxsus nizam-intizami şərtləndirən tələbləri var, belə ki, oğlunu da Cöl həyatının adət və ənənələrinə uyğun olaraq böyüdür. Atasının her səhər erkən qalxaraq dəvələr bir qayda olaraq örüşə aparması, olaqla saatlarla gözleyib onlara nəzarət etmesi, yenidən dəvələri haylayib şer qarışkası geri ağıla (xalxala) getirməsi bir estafet olaraq oğula da keçir. Onların az qala her gün tekrarlanan, yeknəsək, adı və monoton həyat terzinin göstərdikdən sonra rejissor Şamil Əliyev ustalıqla manevr edərək fəvqələdə bir zaman keçidi tətbiq edir: böyükü başa çatan, balaca oğlanın genç bir oğlana çevrilən cölçü, əsl çoban obrazında yenidən kadrda peydə olur.

Onlar ata (Ulu) rəhmətə gedənə qədər birlikdə yaşayırlar. Ulu vəfat etdiyikdən sonra atasının peşəsini oğul davam edir. Onların şəhərdən kənardə olan tanışları Cöldən uzaqda yaşayırlar və sayları o qədər də çox deyil. Gənc Cölçü yaşı dolduqca atasının yerini tutur və sürüyə nəzarət edən yetkin bir çobana çevrilir. Günlərin biri gənc çoban hər zaman olduğu kimi dəvələri örysən getirəndə atasının həmisiə oturduğu yerde sakitçe gözlərini əbadi yumduğunu görür. Cöldən qışda sert soyuğuna, yayda qo-

Onlar ata (Ulu) rəhmətə gedənə qədər birlikdə yaşayırlar. Ulu vəfat etdiyikdən sonra atasının peşəsini oğul davam edir. Onların şəhərdən kənardə olan tanışları Cöldən uzaqda yaşayırlar və sayları o qədər də çox deyil. Gənc Cölçü yaşı dolduqca atasının yerini tutur və sürüyə nəzarət edən yetkin bir çobana çevrilir....

və suvaq çəkilmis daxmada yaşayır və həmin gecə oğlanın sevimli dəvəsi dün-

vurucu istisine illərlə sine gəren atanın səhhətinin günün-gündən pişləşməsi və minvalla onun xəstələnməsi gözleniləndi.

Atasının defn etdiyikdən sonra yalnız qalan gənc Cölçü, "yeni əcalib həyata" qarşılışır. Bu səhərələrin birində mükəmməl rejissor həlli də diqqəti celb edir. Belə ki, atasının ölümündən sonra cavan Cölçü atasının cənəzəsini tək bir dəvəyə yükleyerek şəhəre yola çıxır. Yolun bir tərəfində dəvənin "kəcəvəsində" olan cənəzə, digər tərəfdən isə qarşidan sürətə şüttürün maşınları... Arxaik dünya ie qlobal dünya bir dəha qarşı-qarşıya, üz-üzə gelmişdir... Cölçü sənaye cəmiyyətindən, hətta öz dövrünün texnoloji tələblərindən belə kənar bir insandır. Cölçünün getdiyi yerde yaşayınlar ona aşağı təbaqəye mənsub olan inan kımı baxırlar, o cəmiyyətin digər hissəsinin sahibləndiyi "mad-di-mənəvi" nüfuzu malik deyildir.

(Ardı var)

Xəzər GƏNCƏLİ, Əməkdar artist, felsefə doktoru